

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, №11, maddə 995; 2013, № 9, maddə 1048) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissənin ikinci cümləsinə "xidmətlərin göstərilməsindən" sözlərindən sonra ", əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotunun aparılmasından" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmununda 7.3-1-ci bənd əlavə edilsin:

"7.3-1. Səyahət sənədi;"

3. 7.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"7.7. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə verilən iş icazəsi";"

4. 10-cü hissə üzrə:

4.1. 10.2-ci bənddə "Azərbaycan Respublikası ərazisində" sözlərindən sonra "müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması," sözləri əlavə edilsin;

4.2. 10.3-cü bənddə "Azərbaycan Respublikası ərazisində" sözlərindən sonra "daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması," sözləri əlavə edilsin;

4.3. 10.4-cü bənddə "Azərbaycan Respublikasında" sözlərindən sonra "müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müvafiq məlumatların toplanması," sözləri əlavə edilsin;

4.4. 10.4-1-ci bənddə "fərdi icazələrin" sözləri "iş icazələrinin verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, iş icazəsi blankının" sözləri ilə əvəz edilsin;

4.5. 10.4-2-ci və 10.13-3-cü bəndlər ləğv edilsin;

4.6. aşağıdakı məzmununda 10.6-1-ci bənd əlavə edilsin:

"10.6-1. Səyahət sənədinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;"

4.7. 10.9-cu bənddə "daimi yaşama hüququ (immiqrant statusu) əldə etmək" sözləri "daimi yaşama icazəsi almaq" sözləri ilə əvəz edilsin;

4.8. 10.10-cu bənddə "daimi yaşama hüququndan (immiqrant statusundan) qanunvericiliklə müəyyən olunmuş qaydada məhrum edilmiş" sözləri "daimi yaşamaq üçün icazəsi ləğv edilmiş" sözləri ilə əvəz edilsin;

4.9. 10.13-1-ci bənddə "fərdi icazə" sözləri və 10.13-2-ci bənddə "fərdi icazəsi" sözləri "iş icazəsi" sözləri ilə əvəz edilsin;

4.10. 10.17-ci bənddə "qəbul edilmiş" sözlərindən sonra ", habelə Azərbaycan Respublikasının hüduqlarından kənara çıxarılmış" sözləri əlavə edilsin.

5. aşağıdakı məzmununda 10.18-1-ci bənd əlavə edilsin:

"10.18-1. ölkədə olması arzuolunmaz hesab edilən şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;"

6. 11-ci hissə üzrə:

6.1. 11.2.0-cı yarım bənddən "müvəqqəti olma müddətinin uzadılması," "və immiqrant" sözləri çıxarılsın və həmin yarım bənddə "müvəqqəti yaşamaq" sözləri "müvəqqəti və ya daimi yaşamaq" sözləri ilə əvəz edilsin;

6.2. 11.5.6-cı yarım bənddə "fərdi icazələrin" sözləri "iş icazələrinin" sözləri ilə əvəz edilsin.

7. 13-cü hissə üzrə:

7.1. 13.1.8-ci yarım bənddən ", habelə Azərbaycan Respublikası hüduqlarından kənara çıxarılan" sözləri çıxarılsın;

7.2. aşağıdakı məzmununda 13.2.2-1-ci və 13.2.2-2-ci yarım bəndlər əlavə edilsin:

"13.2.2-1. ölkədə olması arzuolunmaz hesab edilən şəxslər haqqında;

13.2.2-2. bənlərində Azərbaycan Respublikasının hüduqlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş, habelə Azərbaycan Respublikasının hüduqlarından kənara çıxarılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;"

7.3. 13.2.4-cü yarım bənddə "müvəqqəti yaşamaq" sözləri "müvəqqəti və ya daimi yaşamaq" sözləri ilə əvəz edilsin və həmin yarım bənddən "immiqrant və" sözləri çıxarılsın;

7.4. 13.4.0-cı yarım bənddə "daimi yaşamaq hüququ (immiqrant statusu)" sözləri "daimi yaşamaq üçün icazə" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2014-cü il
№ 280